

OQTAY RƏCƏBOVUN FORTEPIANO ÜÇÜN “14 MINİATÜR” SİLSİLƏSİ

Elmira HÜMBƏTOVA

Məqalə Azərbaycanın istedadlı bəstəkarı Oqtay Rəcəbovun fortepiano üçün “14 miniatür” silsiləsinə həsr edilmişdir. Müəllif silsilədə yer alan işləmələri forma, məzmun, faktura, melodiya və s. cəhətdən təhlil etmiş, miniatürlərin bədii-texniki ifaçılıq imkanlarına nəzər salmışdır. Silsilənin pyesləri uşaq həyatının müxtəlif səhnələrini eks etdirən kiçik miniatürlərdir. Bəstəkar həm müxtəlif əhval-ruhiyyəli mənzərələrlə, həm də əsər daxili təzadlı boyalarla uşaq fantaziyasının rəngarəng səhnələrini yaratmağa nail olmuşdur.

Açar sözlər: Oqtay Rəcəbov, miniatür, silsilə, fortepiano, üslub, programlılıq

Oqtay Rəcəbovun fortepiano üçün “14 miniatür” silsiləsi azyaşlı pianoçular üçün nəzərdə tutulmuşdur. Silsilədə 14 kiçik həcmli, müxtəlif janr və formalı pyeslər yer almışdır. Bəstəkar 2004-cü ildə yazmış olduğu bu silsiləni SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor, tanınmış pianoçu Fərhad Bədəlbəyliyə həsr etmişdir.

Silsilədə hər bir pyes müyyən bir adla qeyd olunur, bu da programlılıqdan xəbər verir. Birinci pyes “Mahnı” adlanır. 8 xanəlik period formasında qurulan bu kiçik pyes harmonizə olunmuş, sadə melodiyalı xalq mahnıları ruhunda yazılmışdır. C-dur tonallığında, 4/4 ölçüdə, Moderato tempində verilən pyesdə işiqli, xoş əhval-ruhiyyəli melodiya aramlı ifa olunmalıdır. 4 səsli

quruluş pyesi xor nümunələrinə yaxınlaşdırın, bu da onun adında olan vokal jannın xarakterinə uyğun gəlir. Pyes Azərbaycan bəstəkarlarının xor üçün xalq mahnı işləmələrini xatırladır.

İkinci pyes “Zarafat” adlanır. Birinci pyese nisbətən bir qədər geniş həcmdə olmasına baxmayaraq, burada da period forması özünü göstərir. Xarakter kontrastlıqı baş verir. Pyesin müziqisi stakkatolarla kiçik kanonlann şıltaq sual-cavabını xatırladır. Pyesin maraqlı xüsusiyyəti ondan ibarətdir ki, bəstəkar açarda fa diyez işarəsini göstərmədiyi halda, pyes əvvəldən sonra qədər G-dur tonallığında qurulur. Pyesdə aksentlərdən, mf və mp nüanslarından geniş istifadə olunur, bəstəkar bu dinamik işarələrlə də tembr təzadlılığı yaratmağa nail

olmuşdur. Eyni motivin sol əldə mf, sağ əldə bir oktava yuxarıda mp ifa olunması sanki həmin motivin əksədasi kimi qarvanılır.

Üçüncü pyes "Vals" adlanır. G-dur tonallığında jannn xarakter 3/4 ölçüsü Andante tempində verilən melodiya sakit xarakterlidir. Baxmayaq ki, bestekar rəqs janrına müraciət etmişdir, burada daha çox lirik melodiya və asta temp mp nüansı ilə daha da gücləndirilir. Sadə melodiyanın fonunda harmonik

müşayiətdə rast gelinen xromatizmlər valsın musicisine bir qədər gərginlik gətirse də, musicinin ümumi əhval-ruhiyyesini pozmur.

Vals period formasındadır, melodik xətt əvvəlcə sağ əldə, daha sonra isə sol əldə davam etdirilir, bu zaman akkord fakturalı müşayiət də yerini dəyişərək sağ ələ keçir. Harmonik birləşmələrin registr dəyişikliyi musicinin tembrinə yenilik gətirir. Valsın ifası əvvəldən sonra qədər mp nüansı ilə müşayiət olunur.

Nümunə №1

Nº3 Vals
Başlıc

Andante

Dördüncü pyes "Yumoresko" adlanır. Adından da məlum olduğu kimi bu pyes şən xarakterli musicinə məzmununa malikdir. Pyes Allegretto tempində, 4/4 ölçüdə, D-dur tonallığında yazılmışdır. 6+6 period forması özünü göstərir. İki sade cümlədən ibaret olan pyesdə oynaq xarakterli, stakkatolarla zengin melodiya işiqli, parlaq, oyun xarakterli ab-hava yaradır. Melodiya əvvəlcə sol əldə başlanır, xanənin ikinci hissəsində onu sağ əl davam etdirir. İmitasiyalı melodiyyada əsərin sonuna qədər motivlər bir-birini tamamlamağa çalışır. Maraqlıdır ki, bestekar enənəvi olaraq kiçik ölçülü notlara deyil, çərekliyə stakkato tətbiq edir, səkkizlik notlar isə cüt-cüt liqalarla birləşərək oynaq xarakteri yaradır. Melodiyanın diatonik səsdişümü yalnız sona yaxın bir qədər pozulsada, əsər tonika akkordu üzərində mf-f nüansları ilə tamamlanır.

Beşinci pyes "Söhbət" adlanır. Allegro moderato tempində, 4/4 ölçüdə, d-moll tonallığında qurulan əsərdə iki səsli musici materialı sanki iki nəfərin söhbətini xatırladır. Melodiyanın əvvəlcə yuxarı səsədə başlaması,

daha sonra isə aşağı səsin çıxışı bu pyesi iki səsli polifonik pyeslərə bənzətmış olur. Lakin polifonik janrlar xas olan imitasiya prinsipini burada öz əksini tapmamışdır. Seslərin növbə ilə verilməsi isə onun süjeti ilə bağlıdır. İki nəfərin söhbətində yaranan növbələşməni əks etdirmiş olur.

İkinci xanəde sol əldə verilən mövzu bir qədər birincini xanədə sağ elin mövzusunun əks quruluşunu xatırlatsa da, bu prinsip davam etdirilmir.

Bestekar pyesə verdiği adla musicinin məzmununu six bağlamağa çalışmışdır ve istifadə olunan bütün vasitələr demək olar ki, bu məqsədə xidmət edir. Bu pyesin hecmi digerlərinə nisbatən genişdir. Lakin burada da enənəvi period forması gözlənilir. İmitasiya ikinci cümlənin sağ əldə verilən melodiyasının sol əldə keçməsi ilə yaranır və period genişləndirilir.

Növbəti, altıncı pyes "Nağıl" adlanır. Burada bestekar milli lad intonasiyalarına müraciət edərək, melodiyanı şüster lədi üzərində qurmuşdur. a-moll tonallığında, polifonik fakturada verilən musicidə qədim

Azərbaycan nağıllarının sehri, sırlı aləmi əks olunur. Şüster lədinin istifadəsi musicinin milli koloritini daha da artırır. Pyesin ilk motivi "Şüster" mügəminin xarakterik kvinta sıçrayışı ilə başlayır və lədin artılmış sekunda hərəkəti ilə ilk fraza tamamlanır. Növbəti fraza melodiyanı aşağı istiqamətlə sekvensiya ilə şüster lədinin əsas tonuna (III pərdə) doğru hərəkət etdirərək cümləni maye və əsas ton üzərində qurulan kvarta

Nümunə №2

Nº6 Nağıl
Сказка

Moderato

Pyes üç səsli polifonik fakturaya malikdir. İmitasiyalı motivlər polifonik müsiqi elementlərini gücləndirir. Lakin imitasiya prinsipi həm də muğam ifaçılığı ilə bağlı tətbiq olunur. Bildiyimiz kimi muğam sənətində xanəndəni müşayiət edən alətlərdən kamança tən ifa etdiyi kiçik ibarələri bir qədər gecikmə ilə imitasiya edir. Burada da bir xanax sonra sol əl sağ əlin motivlərini imitasiya edərək həm polifonik üslubun, həm də milli enənələrin təşirini gücləndirmiş olur.

Növbəti 7 nömrəli "Gizlənpaç" adlanan pyes sanki "Nağıl"ın davamı təşirini başlıqlayırlar. Çünkü silsilədən müşahidə olunan xarakter kontrastlığı burada pozulur. Davam prosesi həm xarakterla, həm də tonallıqla, lad-palitrası ilə müşahidə olunur. Hətta əvvəlki pyesin ilk xanəsində rast gəldiyimiz kvinta sıçrayışı burada da istifadə olunmuşdur. Sadəcə olaraq, "Nağıl" pyesində kvinta sıçrayışı şüster ludının əsas tonundan başladığı haldı, "Gizlənpaç" pyesində "a" mayəli Bayati-Şiraz ludının mayəsində VIII pərdəsinə hərəkət edir. Allegro moderate tempində, 2/4 ölçüsündə yazılmış pyesin məzmunu adına uyğun şəkildə kiçik motivlərin 16-lıq notları bir-biri əvəzləməsi ilə uşaqların oyun ehval-ruhiyyəsinə yaradır. Burada tez-tez əsidişlər artırılmış sekundalar əvvəlki pyesin ehval-ruhiyyəsini davam etdirir. Bəstəkar çoxlu sayıda stakkato və aksentlərdən istifadə etmişdir. Əsərdə müxtəlif emosiyalar dinamik işarələrlə qeyd olunmuşdur. Pyesin sonunda orqan punktu kimi saxlanılan akordların ifası üçün pedaldan da istifadə olunmuşdur. Bu xanələrdə mp və mf nüansları növbələşərək tembr rəngarəngliyi yaradır.

Növbəti pyes "Rəqs" adlanır. Silsilsə boyu ilk dəfə olaraq bəstəkar 6/8 ölçüsündən istifadə etmişdir. Bu isə pyesin xalq rəqsleri ilə bağlılığını iżili gəlir. Pyesin melodiyasında punkturlu ritmlər, aksentli sinkopalar, melizmatik keçidlər, lad boyaları bu bağlılığının əsas cəhətləri kimi qiymətləndirilir. Əsərdə Çahargah intonasiyalarından geniş istifade olunmuşdur. Pyesin mövzusu bu ladda olan xalq rəqslerini xatırladır. Melodiya bütünlükle sağ əlde ifa olunur. Sol ələ isə punkturlu üçlüklərin müşayiəti əsərin sonuna qədər saxlanılır. Lad boyaları G-dur tonallığının müxtəlif pərdələrinin alterasiyası ilə nəticələnmişdir. Pyesin quruluşunda üç hissəlilik özünü aydın surətdə göstərir. Kənar hissələrin təkrarı, orta hissədə registrin yüksələmisi və ludin müəyyən istinad pərdələrinin vurğulanması ilə yaranan kiçik təzadlılıq bunu deməyə əsas verir. Təzad həmçinin dinamik boyalarla da ələ olunur. Kənar hissələrdə əsas etibarilə mp, orta hissədə isə f, mf nüanslarından istifadə olunur, çünkü orta hissə həm də ümumi pyesin kulminasiyasını təşkil edir. Burada mayə pərdəsinin oktava yuxarı sesləşəməsi emosional yüksəlişi daha da artırır. Müşayiətdə müşahidə olunan oktavadan artıq məsafələrə sıçrayışlar ifada müəyyən çətinliklər yarada bilər. Bu pyesin ifası üçün pianoçu müəyyən qədər hazırlıqlı olmalıdır. Sinkopali səslərdə aksentlərdən istifadə olunur. Aksentlər həm də sol ələ, müşayiətdə də tətbiq olunur.

Növbəti pyes "Aşiq sayağı" adlanır. Bəstəkar yenidən xalq müsiqi xəzinəsinə müraciət edərək, aşiq

havalannın ritm, intonasiya, tembr xüsusiyyətlərindən bəhrəlnmişdir. Pyesin ilk xanələrindən aşiq sazinən kök quruluşunu özündə ifadə edən harmonik tərkibdən ibarət fakturanın iki xanax əsas melodyası səslenməsi aşığından sazda havanı başlamasını xatırladır. İki xanax sonra əsas melodya sağ əlde verilir. Melodiyanın quruluşu olduqca mürekkebdir, burada kiçik ölçülü, sıçrayışlı melizmatik keçidlər, çoxlu sayıda xromatizmlər, sekundalar, onaltılıqlar, otuzkiliklər ifaçılıq üçün təcrübə tələb edir. Dinamik nüanslar bir-birini əvəz edərək kontrastlıq yaradır. Əsərin həcmi əvvəlkilərdən daha böyükdür. Bəstəkar bu pyesdə sanki aşiq havasının fortepiano versiyasını yaratmağa çalışmışdır. Müşayiətdə ostinato prinsipsi sənə qədər gözənlərilə ki, bu da aşiq havalarının xarakterik cəhəti kimi qiymətləndirilir. Sona yaxın isə bu faktura sağ əlde də dəstəklənir.

Növbəti pyes "Şən ehval" adlanır. Bu pyes silsilənin pyeslərində müşahidə olunan sadədən mürekkebə doğru inkişaf edən bədii-texniki imkanları davam etdirir. Burada müşayiət partiyasında gördüyüümüz oktavalar, geniş məsafəli sıçrayışlar, xromatizm zəngin sekundal fakturalar sağ əlde maraqlı və rəngarəng boyalı melodiya ilə vəhdət təşkil edir. Artıq pyeslərin ardıcıllaşmasında xarakter kontrastlılığı sanki arandan qaldırılmış və ümumi süjet xəttini dəstəkləyir. Lakin növbəti "Qorxulu yuxu" pyesində bu prinsip pozulur və təzad on plana çıxır. Bu pyesdə bəstəkar pedaldan, uzun ölçülü akordlardan, orqan punktu prinsipindən istifadə edərək müxtəlif registrleri birləşdirən maraqlı tembr rəngarəngliyi sağ əlde etməye nail olunmuşdur. Qorxu və həyəcan hissələri kiçik xromatik keçidlərlə, eləcə də dissonans harmoniya ilə əlde olunur. Pyesin əsasını təşkil edən harmonik faktura əsər boyu gözənlərilir.

Bir qədər passivlaşmış hərəkəti növbəti pyes yeniden oyandır. Silsilənin 12-ci pyesi "Cəld hərəkət" adlanır. Bu adda müsiqi nümunəsinə Azərbaycan bəstəkarlarından ilk dəfə Süleyman Ələsgərovun yaradıcılığında rast gəlinmişdir. Bəstəkar tar aleti üçün yazdığu bu əsər ("Daimi hərəkət") ifaçıların tədris prosesində olduqca geniş tətbiq olunur. Əsərin əsas məqsədi ifaçının texniki qabiliyyətlərini artırmaqdən ibarət olmaqla yanaşı, müsiqi məzmunu da bədii obradın məhrum deyil. Həmin prinsip adını çəkdiyimiz bu növbəti pyesdə də gözlənilmişdir. Bəstəkar sağ əlin texniki inkişafını artırmaq məqsədiyle yazdığı bu pyesdə bu elin daimi hərəkətdə olmasına fasiləsiz davam edən triollo melodiya ilə təşkil edir. Bu adəa sol əl onu çərəklərlə qurulmuş ritmik müşayiətlə destəkləyir.

"Circiramlar" adlanan növbəti pyes Allegro tempində, 3/4 ölçüdə yazılmışdır. Burada əsas diqqəti cəlb edən məqam ölçünün deyişməsi ilə bağlıdır. Bundan əvvəlki pyeslərdə stabil ölçü gözlənilirdi halda, bu pyesin ikinci yarısında ölçü 2/4-3/4 arasında deyişir. Tehliki olunan pyeslərdə ən çox diqqət çəkən cəhətlərdən biri ostinat ritmin gözlənilməsidir ki, bunu "Circiramlar" pyesində də müşahidə edirik. Silsiləni "Marş" pyesi tamamlayır. Ənənəvi 2/4 ölçüsü, Tempo di marcha, aksentlər, xarakterik ritmik qruplaşma pyesin əsas

cəhətləridir. Akkordlu və oktavalı fakturaların çoxluğu ifaçının texniki hazırlıqlı tələb edir. Musiqinin təntənəli xarakteri heçqəten şux ehval-ruhiyyəli sonluq yaradır.

Silsilənin pyesləri uşaq həyatının müxtəlif sahnenərini eks etdirən kiçik miniatürlərdir. Bəstəkar həm müxtəlif ehval-ruhiyyəli mənzərələrlə, həm də əsər daxili təzadlı boyalarla uşaq fantaziyasının rəngarəng sahnenərini yaratmağa nail olmuşdur. Pyeslərin adları müxtəlif meyarlara əsaslanır. Burada müxtəlif janrlar səciyyələndirən pyeslər yanaşı, obraz-emosional xarakterə istinad edən adlar da yer almışdır. Pyeslərdə xalq müsiqi yaradıcılığından, milli lad-intonasiya manbəyindən geniş istifadə olunmuşdur. O.Rəcəbovun fortepiano üçün "14 miniatür" silsiləsi azyaşlı pianoçular üçün maraqlı töhfə olmaqla yanaşı, müsiqi məktəblərində tədris programının zənginləşməsi, eləcə də ifaçıların bədii estetik zövqünün milli köklərə bağlı şəkildə formalaşmasına tekan veren dəyəri nümunədir.

"Azərbaycan bəstəkarlarının geniş dairəsi öz yaradıcılığında fortepiano müsiqisine müraciət etmişdir. Müəlliflərden hər bir zaman ötdükəcək ifadəsinə tapmış individuallığı nail olmuşdur. Lakin yaradıcılığının bütün mərhələlərində onlar milli folklorla səməralı əlaqəsini qoruyub saxlamışlar. Bununla bərabər, folklor münasibətdə baş veren təkmül Azərbaycan fortepiano müsiqisinin ən sabit, səciyyəvi cizgilerində birdir". (2, s.304)

ƏDEBİYYAT

1. İmanov R. Oqtay Rəcəbov. B.: Şərq-Qərb, 2015, 224 s.
2. Seyidov T.M. XX əsrin Azərbaycan fortepiano mədəniyyəti: pedaqogika, ifaçılıq və bəstəkarlıq yaradıcılığı. B.: Təhsil, 2016, 336 s.
3. Abbasova I. XX əsrin sonu XXI əsrin əvvəllerində fortepiano əsərləri. // "Musiqi dünyası", 2 (75), 2018

Статья посвящена серии для фортепиано "14 миниатюр" талантливого азербайджанского композитора Октая Раджабова. Автор проанализировал разработки, имеющие место в серии, с точки зрения формы, содержания, фактуры, мелодии и т.д., обратил внимание на возможности художественно-технического исполнения миниатюр. Пьесы серии, представляют собой маленькие миниатюры, отражающие разные сцены детской жизни. Композитору удалось создать красочные картины детской фантазии с различными сценами настроения, контрастными живыми эмоциональными красками.

Ключевые слова: Октай, миниатюра, серия, фортепиано, стиль, програмированность

The article has been devoted to Azerbaijan wellknown composer Oqtay Rejebov's series of "14 miniatures" for fortepiano. In the series the author has analyzed the works from the aspects of form, content, texture, melody and so on, has glanced the artistic-technical acting opportunities of miniatures. Series of plays ate little miniatures which reflect different scenes of child life. The author has achieved to create colourful scenes of child fantasy with both different mood sceneries, and with the interior play of dissertation colours.

Keywords: Oqtay Rejebov, miniature, series, fortepiano, style, software

Hümbətova Elmira Namiq qızı 20 avqust 1990-cı ilde Bakı şəhərində anadan olub. 1997-2008-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil almışdır. 2008-2012 (bakalavr), 2012-2014-cü illərdə (magistr) Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) fortepiano fakültəsinə fərqlənəmə diplomu ilə bitirmişdir. 2014-2018-ci illərdə Bakı Musiqi Akademiyasının doktorantura pilləsində təhsilini davam etdirmiştir. 2012-ci ildən etibarən BMA-da konsertmeyster vəzifəsində çalışır.

Email: emtrik@mail.ru